

Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirir

Cənub Qaz Dəhlizi çox sayıda müxtəlif maraqlı tərəfləri özündə əhatə edən mürəkkəb bir layihədir. Dəhlizin segmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dönyanın enerji xəritəsini dəyişir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvəret Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev çıxışında layihənin tamamlanması ilə bağlı deyib: "Milli səviyyədə koordinasiya bize bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrdən biri olan "Cənub qaz dəhlizi" ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollardır. Eyni zamanda, əlbətə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbətə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. "Cənub qaz dəhlizi" layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqtəyi-nəzərdən mürəkkəb olan bu layihənin yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhələnə bilərik".

Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sistemine vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhəlesi çərçivəsində qurulan "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə "Şahdəniz Bravo" platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

Hazırda "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan

"Şahdəniz-2" dən hasil olunacaq qazı Yunanistan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtalyanın cənubuna, oradan da Qərbi Avropa çatdırılması mühüm hadisə kimi dəyərləndirilir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.



(GOGC şirkətinə), Türkiye ("Botaş" şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır.

Cənub Qaz Dəhlizinin əsas segmentlərindən biri olan TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyenin Əskişəhər şəhərində istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiye'nin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Azərbaycan qazını Türkiye'ye və Avropa çatdırıran TANAP Türkiye-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərine, Türkiye-Yunanistan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-in Gürcüstan-Türkiye sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiye-Yunanistan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiye'ye və bu ölkədən de Avropaya daşıya-caq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Cənubi Qafqaz Boru Kəməri və TANAP-in davamı olub,

münasibətini üzə çıxardı. Məşvəret Şurasının toplantısında səsləndirilən fikirlərə bağlı detalların açıqlanması isə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun mətbuat konfransında qeyd etdiyi kimi, bu, müəyyən təhlillərdən sonra reallaşacaq. Yeni Avropa ölkəleri tərəfindən hansı əlavə qaz həcməri qəbul etməkdə maraqlı olduqlarını bildiriləcək və bunu uyğun Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələləri müzakirəyə çıxarılacaq.

İ.Şabanın fikrincə, barəsində danışılan toplantı həm də Azərbaycan qazının Avropa bazarında satılması ilk ilin yenənlərinə həsr olunub. Cari ilin təhlili onu göstərdi ki, Azərbaycan təbii qaz bazarı mekanına yeni bir qüvvə kimi daxil olur. Ölkəmiz özünü intizamlı bir iştirakçı kimi göstərir və qısa bir müddətdə Avropada istehlakçılarının inamını qazanıb. Bunun nəticəsidir ki, neinki qaz alan ölkələrdən, hətta Azərbaycan qazı getməyen ölkələrdən belə ona sifarişlər gelir.

Bakıdakı tədbir çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson onu da bildirib ki, Cənubi Qaz Dəhlizi Cənub-Şərqi Avropa ölkələrinə mühüm töhfədir. Onun sözlərinə görə, hazırda enerji bazarda sıxıntı və qiymətli arıtm müşahidə olunur. Xaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür, xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməkə bağlı müzakirələr aparılır. Neft Araşdırmları Mərkəzinin rəhbəri İlham Şaban Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvəret Şurası çərçivəsində nazirlərin VIII toplantısını yenənlərinə şərh edərən deyib: "Biz 4 fevral 2022-ci il tarixini Azərbaycan və Avropa arasında təbii qaz sahəsində əməkdaşlıqlı yeni səhifənin açılması kimi qiymətləndirə bilərik. Onu da bildirim ki, 2013-cü il sentyabrın 19-da "Şahdəniz" konsorsiumunda 10 Avropa şirkəti arasında qazın alqı-satqısı ilə bağlı imzalanın saziş bu layihənin birinci mərhəlesi idisə, Cənub Qaz Dəhlizi Məşvəret Şurası çərçivəsində nazirlərin VIII toplantısı ilə ikinci mərhəlesinin əsası qoyuldu. Bu, bir tərəfdən Avropa ölkələrinin Azərbaycandan əlavə qaz almaq niyyətlərini, digər tərəfdən isə Azərbaycanın bu istəyə müsbət

Bakıdakı tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə dañışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiye, Gürcüstan, İtaliya, Yunanistan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumınıya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersegovina, Ukrayna və Türkmenistanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplanttı 2016-ci il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yedinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

V.BAYRAMOV, "Xalq qəzeti"